

*Leyla ABASOVA  
tarix üzrə fəlsəfə doktoru  
Bakı Dövlət Universitetinin  
Kitabşünaslıq və nəşriyyat işi  
kafedrasının müəllimi  
sg.leyla@gmail.com*

## **FANTASTİKA JANRINDA ƏSƏRLƏRİN YARANMASI TARİXİ VƏ NƏŞRİ PROBLEMLƏRİ**

*Açar sözlər:* fantastika, elmi fantastika, janr, fantastik səyahətlər, uşaq nəşri, bədii zövq

*Ключевые слова:* фантастика, научная фантастика, жанр, фантастическое письмо, детский жанр, художественный вкус

**Keywords:** speculative fiction, science fiction, genre, fantastic journey, children's genre, artistic taste

Məlum olduğu kimi, uşaq ədəbiyyatı geniş anlayış kimi əsasən uşaq, yeniyetmə və gəncləri nəzərdə tutur. Qeyd etmək lazımdır ki, uşaq ədəbiyyatı sadəcə bədii ədəbiyyatdan ibarət deyildir. Elmi ocerklər, tarixi şəxsiyyətlər, alimlər, ixtiraçılar, dünya şöhrəti qazanmış filosoflar, yazıçılar və başqaları haqqında yazılmış elmi bioqrafik ədəbiyyat, fantastik əsərlər, elmi kütləvi ədəbiyyat və s. uşaq və gənclər ədəbiyyatının rəngarəngliyini, müxtəlifliyini və zənginliyini göstərir.

Uşaq və gənclər üçün yazılan əsərlər kitab məhsulunun vacib tərkib hissəsi kimi yaş, estetik zövq və bilik səviyyəsi müxtəlif olan çoxsaylı oxucular tərəfindən mütaliə edilir. Kiçik yaşı uşaqların, yeniyetmələrin, dünyagörüşünün inkişafında, maraq dairəsinin genişlənməsində və nəhayət bilik və informasiya qazanmalarında bu ədəbiyyatın rolü olduqca böyükdür.

Əslində uşaq ədəbiyyatı nümunələri yaratmaq daha çətin və məsuliyyətlidir. Uşaqlardan fəqli olaraq, qəlibləşmiş düşüncə tərzinə malik insanlar nə oxuyacaqlarını və oxuduqlarından nə kimi nəticə çıxaracaqlarını anlayırlar. Başqa sözlə desək, yetkin yaşılı oxucu verilən mətni özü “emal” edir, ancaq uşaqlara daha konkret bir mövzunu emal edərək çatdırmaq lazımdır. Oxuduqlarımız bizim şəxsiyyətimizi formalasdırır və ya şəxsiyyət kimi formalaşmağımızı daha da

təkmilləşdirir, düşüncə tərzimizi dəyişdirir. Beləliklə, uşaq ədəbiyyatının nə üçün önemli olduğunu dərk etməyə başqa arqument qalmır. Digər bir tərəfdən isə uşaq ədəbiyyatı kifayət qədər sadə, anlaşıqlı, bəsit dramatizmlı, uşaqları mütaliyəyə cəlb edəcək qədər maraqlı olmalıdır.

Bu da məlumdur ki, uşaqlar və yeniyetmələr üçün ədəbiyyat müxtəlif növlərdə və tiplərdə təqdim edilir. Bu ədəbiyyat vasitəsilə uşaqlara maddi nemətlərin yaradılmasına, flora və fauna aləminə xüsusi maraq, texnikanın, kənd təsərrüfatının müxtəlif sahələrinə təəssübkeş münasibət, təbiətə sevgi – vətən məhəbbətinin vacib tərkib hissəsi kimi bu keyfiyyətlər təlqin edilir.

Beləliklə, uşaq ədəbiyyatının sadaladığımız keyfiyyətləri ölkəmizdə bu sahə üzrə kitab nəşrinin genişləndirilməsini tələb edir. Həm orijinal, həm də tərcümə edilən bədii ədəbiyyatın, uşaq ədəbiyyatının həcmini artırmaq və keyfiyyətini yüksəltmək sahəsində işlər sistemli şəkildə həyata keçirilir.

Uşaqlar üçün elmi-bədii əsərlərin olduqca az yaranması və nəşr edilməsi xüsusilə düzülməzdır. Tərcümə ədəbiyyatı nəşrinin genişləndirməklə yanaşı, uşaqların psixologiyası və dünyagörüşünə uyğun, onların əqli inkişafına təkan verən, gənclərin əsl cəmiyyət qurucuları kimi tərbiyə olunmasında, ümumi işimizə böyük fayda verən orijinal əsərlər yazılması üçün ədəbi qüvvələrimizi

səfərbər etmək, onların yaradıcılığını bu sahəyə istiqamətləndirmək lazımdır.

Məqaldə uşaq ədəbiyyatı içərisində öz çekisi və əhəmiyyəti olan fantastik kitabların yaranma tarixindən, əhəmiyyətindən və nəşri məsələlərindən bəhs etmək istəyirəm.

Ümumiyyətlə, fantastikanın kökləri çox qədimlərdən başlayır. Əvvəlki dövrlərə müraciət etsək görərik ki, Homer, Diogen, Apuley, Petroni kimi antik şairlərin, K.Trua, T.Melori, Ariosto kimi orta əsr yazıçılarının, M.Servantes, F.Rabbe, T.Mor, T.Kampanella, F.Bekon, C.Milton, Dante kimi renessans dövrü ədiblərinin, C.Sivift, S.D.Berjerak, T.Smollet, H.X.Andersen (uşaq fantastikası), İohann Volfqanq Gete, Moris Meterlink, Aleksandr Blok kimi XVII-XIX əsr klasiklərinin əsərlərində bu janr üstünlük təşkil edir.

Fantastika (phantastike – incəsənəti təsəvvür etmək anlamına gəlir) – xəyalda yaranan fikirlər, təsəvvürlər, gerçəkliyin mübaliğəli və ya fövqəltəbii şəkildə təsviridir. Fantastika adətən gələcəyi, qeyri-adi texnoloji inkişafı, başqa planetlərdəki varlıqları təsvir edən, bütün bunların fonunda həm realistik, həm də romantik mənzərə yarada bilən ədəbi janrıdır. Ədəbiyyatla yanaşı fantastika həm də digər incəsənət sahələrinin də əsas yaradıcılıq metodlarından biri hesab olunur. Fantastiklər öz əsərlərində daim yeni texnologiya, robortlar «icad» etməyə, insanlığın gələcəyini öncədən görməyə cəhd edirlər.

XX əsr üçün fantastika xarakterik və genişmiqyaslı janr hesab olunur. Bu əsrə fantastik janrin inkişafı üçün müxtəlif variantlar ortaya çıxdı, fərqli stil və mövzularda yazan istedadlı yazıçılar bu sahəyə öz damgasını vurdular. XX əsrin ilk yarısı elmi fantastikanın çıxışının başlangıcıdır. Daha çox ingilis H.Uellsin əsərləri diqqət çəkir (Dünyalar döyüşü, Görünməz adam, Moreau adası və Zaman maşını).

Elmi fantastika janrında əsasən kosmosun tədqiqinə cəhd göstərilir, elmi texniki inkişafın qabaqlanmasına çalışılırdı. Keçmiş SSRİ-də Uelisin davamçıları kimi A.N.Tolstoyu ("Mühəndis Qarının hipboloidi", "Aelita") və A.Belyayevi

(«Amfibiya adam», «Professor Douelin başı») göstərmək olar.

Fantastik əsərin ilk nümunələrindən Kallisfenin "Böyük İsgəndərin tarixi" romanını misal çəkmək olar. Əsərdə qəhramanın nəhənglər, cırt-danlar, adamyeyənlər, çirkinlər ölkəsinə düşməsi təsvir olunur. Bu ərazilər öz fərqli təbiəti, qəribə heyvan və bitkilərinə görə fərqlənir. Əsərdə daha çox Hindistanın möcüzəli yerlərinə, braxmalara və fərqli geyimli müdrük'lərə yer ayrıılır.

Lukianın «Gərcək tarix» əsəri fantastika janrinin tarixində mühüm mərhələ olmuşdur. Müəllif kosmik effektlərin çox olması məqsədi ilə əsərini inanılmaz hadisələrlə yükləmiş, «möcüzəvi ölkənin» fauna və florasını inandırıcı uydurmaclarla zənginləşdirmişdir.

XII əsrənə başlayaraq sehrli nağıl motivləri tədricən qəhrəmanlıq haqqında dastanlarda yer almağa başlayır. Kretyen de Truanın "Qədəh haqqında" povesti qəhrəmanlıq romanı olsa da, kifayət qədər fantastik hadisələrlə zəngindir. Tomas Melorin Kral Artur haqqında yazdığı «Kral Artur və dairəvi stol cəngavərləri» romanı da fantastik əsər nümunələrindən biridir.

Fantastik elementlərlə zəngin olmasa da "Min bir gecə nağılları"nın da orta əsr fantastik janr nümunəsi kimi göstərmək olar. Nağılda Sindbadın səyahətləri daha çox diqqəti cəlb edir. Sindbad möcüzəli adalara yeddi səyahət zamanı əcaib varlıqlarla qarşılaşır, bədheybət məxluqlarla mübarizə aparır. Qeyd etmək lazımdır ki, bu motivlər sonralar Qərb kino şirkətləri üçün mövzu mənbəyi oldu.

İntibah dövründə yazılmış bir çox əsərlərin fantastika janrına aid edilib edilməməsi hər zaman mübahisə mövzusu olmuşdur.

Buna Dantenin «Trilogiyasını», F.Rablenin nəhənglər haqqında tarixçəsini («Qarqantua və Pantaqruel»), Kampanella və Tomas Morunu-topiyalarını misal göstərmək olar. Lakin heç bir şübhə yoxdur ki, bu əsərlər fantastika janrinin inkişafına köklü təsir göstərmişdir.

F.Bekonun «Yeni Atlantida»sı daha çox diqqəti cəlb edir. Əslində bu əsər elmi fantasti-

kanın ilk nümunəsi hesab olunur. Bekon Bensalem adasında utopik cəmiyyət təsvir etmiş və bu adada uydurma Solomon evini, onun elmi texniki təşkilatının fəaliyyətini təsvir etmişdir. Əlamətdardır ki, Solomon evi ideyası sonradan London Kral Cəmiyyətinin yaradılmasında böyük rol oynamışdır.

İntibah dövründəki fantastik janrın inkişafı Servantesin Don Kixot romanı ilə yekunlaşır. Don Kixot özünü titan (bahadur) hesab edərək dünyani xilas edə biləcəyini düşünürdü. Əsər əslində cəngavərlik romanlarına deyil, bütünlükə Intibah dövrünə qarşı yönəldilmişdir.

XVII-XVIII əsr ədəbiyyatında fantastik janra yad olan klassisizm hakim mövqedə idi. Tədricən fantastika bütün janrlarda xidməti funksiya daşımağa başladı: «Qulliverin səyahəti» ideoloji satirasında, A.R.Lesajın hiyləgərlik mövzusunda olan «Əlil cin» romanı bunun bariz təzahürüdür.

Daha qabarık fantastik janrın nümunəsi kimi A.Hofmanın əsərlərini misal göstərmək olar: «İblis elekşiri», «Şelkunçik və siçanlar padşahı».

XIX əsr fanastikası ilk növbədə elmi-fantastik janrın meydana gəlməsi ilə xarakterizə olunur. Belə ki, Edqar Ponun (Çuxur və kəfkir, Aşerlər evinin süqutu) navatorluğu ilə başlanan bu janr sonalar özünün daha yüksək səviyyəsinə yüksəlmişdir. Realizm epoxasında yazdığı fantastik əsərlər nəticəsində J.Vern elmi fantastikanın «atası» hesab olundu. (Yerin mərkəzinə səyahət, Kapitan Qrantın uşaqları, Yerdən Aya, 80 gün dünya ətrafında). Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, yerin dərinliklərinə səyahət və bu səpgili macəralar əsərlərində geniş yer almışdır.

XX əsrin ortaları yeni nəsil fantastik yazıçılara olan ümüdlərin puç olması ilə yadda qaldı. Daha çox fantastika imzası altında antiutopiya-xəbərdarlıq, sosial satira tipli əsərlər dərc olunmağa başlandı. Bu məyusluq, geriləmə sonda yeni təkanın meydana gəlməsinə səbəb oldu. Nəticədə XX əsrin ikinci yarısında həm fantastika sahəsində, həm də fentezidə bu yaşandı. Hovard

və Con Tolkinin ardınca bir çox yazıçılar yenidən orta əsr romantikası, mifologiyası və mistikasına müraciət etdilər. XX əsr həm də fantastikanın tək ədəbiyyat janrı olmaması ilə yadda qaldı.

Fantastika vasitəsi ilə uşaqlar həyatda mövcud olmayanları təsəvvür edir; xeyrin həmişə şərə qalib gəldiyi dünya ilə tanış olurlar. Uşaqlar üçün fantaziya oxucunun xəyal-illüziyaları üçün geniş sahə təqdim edən, mənəvi tarazlığı bərpa edən, gerçəklilikdən qaçmağa imkan verən elə həmin sehirli nağıldır. Fantastik dünya həyata keçməyən arzuların realizasiyasını təmin edir; əsərin sonunda konfliktin həllinin tapılması qorxu hissini dəf etməyə kömək edir. Bütləvlükdə, fantaziyanın məzmunu uşaq dövrünün oyun, müxtəlif çevrilmələrə olan tələbatını təmin edir. Fantastik əsərdə oyun oxucuya estetik təsir vasitəsidir. Oyun həm də uşaqların həyat fəaliyyəti formasıdır. Fantaziya janrında yazılın əsərlərdə oyun və fantastika bir-birinə qarışır və sinonimə çevrilirlər. Uşaqlıq təbiəti özü uşağı oyun və fantastikaya yönəldir. Bəzi fantaziya növləri özlərində folklor, elmi-fantastika, savaş, tarixi roman elementi daşıyaraq 10-17 yaş arası olan uşaqların maraqlarını təmin edir.

Məlumdur ki, nağıllar kiçik yaşılı oxucunun mənəvi tələbatlarını ödəyir, lakin o həm də insanın daxili dünyasını formalasdırır və uşaqın emosional həyatına müsbət təsir göstərir.

Fantaziyanı nağıl ilə yaxınlaşdırın həm də onun dünyası dərk etmə forması olması və dün-yagörüşünün artırması funksiyasını daşımasıdır. Fantaziya janrında nağıl simvollarının transformasiyasını müşahidə etmək olar. Belə ki, nağıl qəhrəmanları yeni məzmun və formatda qarşımıza çıxır və ya əks mənada şərh edilir.

V.Dobrovolskayanın müşahidələrinə əsasən uşaqlar fantaziyaya mifologiya və folklor biliklərinin mənbəyi kimi müraciət edir. Məsələn, uşaqlar arasında populyar olan C.R.R.Tolkinin "Hobbit" və "Üzüklər hökmdarı", K.S.Luyisin "Narniyanın xronikası", U.Quinin "Lemnoriyanın sehirbazı" əsərlərində hind-avropalıların demək olar ki, bütün arxetiplərindən və ger-

man-skandinav mifologiyasının konkret elementlərindən istifadə olunmuşdur. Adı çəkilən əsərlərdə müəlliflər drakonların, cadugərlərin surətlərindən istifadə edirlər. Lakin yenidən düşünülmüş, öz ideyalarına uyğunlaşdırılmış şəkildə və yaxud, məsələn, mifoloji ya da insanın adı yalnız müəyyən məqama qədər gizli saxlanılmalıdır. Le Quində isə ömrünün sonuna qədər; sehirli əşyalar hər yerdə işləyir və öz qüvvəsini itirmir. Luyisdə isə onlar yalnız bir dünyada sehirlidir.

Ancaq fantastika janrı bugünkü şəklini məhz XIX-XX əsrlərdə elmi fantastikanın inkişafı ilə aldı. Bu, ilk növbədə, fransız yazıçısı J. Vernin əsərləri ilə başlandı. Daha sonra H.Uells, A.K.Doyl, A.Belyayev, A.Tolstoy və sonrakı nəslin nümayəndələri – R.Bredberi, A.Əzimov, R.Xaynlayn kimi yazıçıların əsərləri ilə daha da inkişaf etdi.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ölkəmizdə fantastika janrıda yazan yazıçılar kifayət qədər deyildir. Fantastika janrıda yazan yazıçıların üzdən getməyə haqları yoxdur. Onlar cəmiyyətin, elm və texnikanın inkişafını yaxşı dərk etməli və onları bədii obrazlarla eks etdirməyi bacarmalıdır. Məsələn, A.Eminov yazır ki, “elmi-fantastik əsərlərimizin zəifliyinin mü hüüm bir səbəbi mövzu axtarışı ilə bağlıdır. Lap, J. Vern və H.Uells mövzularına da qayıtmak mümkündür. Nə kosmosun, nə də oxuyanın təsvirini yazıçıya yasaq etmək olmaz. Bir şərtlə ki, gərək o, fantastların indiyədək görüb yaza bilmədiklərini ədəbiyyata götərsin, bu günün sosial və eko-loji problemləri məcrasında yeni oxunaqlı əsərlər yazsın. Bizim fantastik yazıçıların mövzuları isə təxminən belədir: əsərlərin qəhrəmanları kosmosa uçur, burada canlı məxluqlar axtarırlar, daha sonra başlanır lüzumsuz dialoqlar, qəribə əhvataltlar... Bu əsərlərdə bədii təxəyyül analitik təsvirdən çox-çox uzaqdır, hadisələr oxucunu öz qoynuna ala bilmir” [6].

Onu da qeyd etməliyik ki, “elmi-fantastika” anlayışının özü çox vaxt birmənalı qarşılanır. Elmi həqiqət fantastikanı öz arınca aparmır. Bəzən fantastlara elə gəlir ki, uydurma fərziyələ-

rin hamısı fantastik əsərlərin materialı ola bilər. Əgər fantast yazıçı bu fərziyyələri mənimsəyir, necə deyərlər, özünüküləşdirmirsə, bədii və elmi həqiqəti yaradıcı fantaziyasında həll etmirsə layiqli əsər yarada bilməz.

1970-80-ci illərdə Azərbaycanın bir sıra sərbəst yazıçıları İ.Hüseynovun “Penqeymanın övladları”, “Aqvananın məhəbbəti”, Q.Əhmədovun “Yad dünyadan gələn adam”, “Altıncı duyğu”, Ə.Xaspoldarovun “Dünyalar qovuşur” və s. əsərləri nəşr edilmişdir. Lakin bu əsərlərdə çatışmazlıqlar, fantastika janrına bələd olmamaq özünü göstərir. Bu mənada A.Eminovun fikirləri maraqlı doğurur: bu “əsərlərdə janra məxsus elmi-bədii cəsarət çatışdır, hadisələr, situasiyalar, obrazlar sxematik təsir bağışlayır, detektivliyə meyl fantastikanı üstələyir” [6].

XX əsrin 1980-ci illərinin əvvəllerində ölkəmizdə uşaq və gənclər ədəbiyyatının, ümumiyyətlə uşaq ədəbiyyatının nəşrinin genişləndirilməsinə xüsusi diqqət daha da artırıldı. Nəticədə uşaq və gənclər üçün ədəbiyyatın nəşri genişləndi və artıdı. Bütün bunlar «Kitab nəşri işini təkmilləşdirmək, poliqrafiyanın və kitab ticarətinin maddi-texniki bazasını möhkələndirmək tədbirləri haqqında» Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin (1983-cü il) qərarının həyata keçirilməsinin nəticəsi olmuşdur. Uşaqlar və gənclər üçün kitab nəşrinin genişləndirilməsinə xüsusi fikir verilməlidir.

Elmi fantastika – ədəbiyyatın və təsviri sənətin bir janrıdır. Bu janrıda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara dayanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşunaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.

Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların sayı da çox deyil. Belə yazıçılardan biri də Emin Mahmudovdur. Emin Mahmudov yalnız yazıçılıq

fəaliyyəti ilə məşğul olmamış, həm də tərcüməçi, jurnalist, publisist, redaktor kimi tanınmışdır. Elmi-fantastika janrında yazılmış ədəbiyyat həm dəqiq, həm təbiət elmləri, həm də humanitar elm-lər sahəsində fantastik ideyalara, fikirlərə, bəzən də spekulyasiyalara əsaslanır. Elmi fantastika təxəyyül məhsulu olan texnologiyaları və elmi kəşfləri, insana məxsus olmayan şüurla əlaqəni, mümkün gələcəyi və tarixin alternativ inkişafının gedisatını, həmçinin bütün bunların insan cəmiyyətinə və şəxsiyyətinə təsirini təsvir edir. Bu janrda yazılmış əsərlərdə hadisələr adətən gələcəkdə baş verir. Bu janrin meydana çıxmazı XIX əsrəki sənaye inqilabı ilə bağlıdır. İlk əvvəllər elmi-fantastika elm və texnikanın, onların inkişaf perspektivlərini təsvir edən elmi janr kimi yaranmışdır. Bu dövrdə gələcək daha çox utopiya şəklində təsvir olunurdu. Bu cür ədəbiyyatın tipik nümayəndələri J.Vern və H.Uellsdir. Zaman keçdikcə bu janrda R.Bredberi, A.Azimov, R.Haynlayn, A.Klark, N.Bond kimi məşhur yazıçılar yazmışlar. Azərbaycan ədəbiyyatında elmi-fantastik janrin ilk nümunəsi Y.V.Çəmənzəminlinin 1933-cü ildə yazdığı “Gələcək şəhər” hekayəsidir. Sonrakı illərdə Namiq Abdullayev (“Sehrlı oğlan”, “Balaca kiberin macəraları”, “Gecələr uzanayıd”, “Piyada vəzirə çevrilir” və s.) və Emin Mahmudov fantastik janrda yazılış əsərlərin müəllifləridir. Sonralar Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da “Əlaqə” povesti ilə bu janra öz töhfəsini vermişdir. Azərbaycanda elmi-fantastika janrinin azsaylı nümayəndələrindən biri olan Emin Mahmudov bu sahədə yazan ilk yazarlarımızdan biri olduğu üçün müəyyən çətinliklərlə qarşılaşmışdır. Lakin rus və dünya elmi-fantastik janrinin ən gözəl nümunələrini mütaliə etməsi, elm və texnikanın nailiyyətləri ilə yaxından tanış olması gənc yazıçıya çox kömək etmişdir. Yaradıcılığa uşaqlar üçün hekayələrlə başlayan E.Mahmudov zaman keçdikcə daha irihəcmli əsərlər yazmağa başlamışdır. Yaziçı elmi-fantastika janrında povestlərin və çox sayıda hekayələrin müəllifidir. Görkəmli yazıçıımızın əsərləri əsasən uşaq və yeniyetmələrə ünvanlan-

dığı üçün bu əsərlərin xüsusiilə uşaq kitabxanalarda təbliğinə böyük ehtiyac var.

Bədii ədəbiyyatın janrlarından biri olan elmi-fantastika nisbətən cavan janrdır. Elmi-fantastik ədəbiyyatla bağlı tənqidçilər və ədəbiyyatşunaslar arasında bir sıra mübahisələr mövcuddur. Lakin onların əksəriyyəti eyni fikirdə birləşirlər: elmi-fantastik ədəbiyyat elm sahəsində müəyyən fərziyyələrə, ehtimallara imkan verir. Bunlar, yeni icadların meydana gəlməsi, təbiətin yeni qanunlarının “aşkar edilməsi”, hətta sosial fantastikada olduğu kimi, bəzən cəmiyyətin yeni modellərinin qurulması ola bilər. İlk vaxtlar “elmi-fantastika” termini gələcəyin elmi kəşfləri haqqında məlumat verən əsərlərə aid edilirdi. Lakin zaman keçdikcə bu janrin tematik diapazonu çox genişlənmişdir. Artıq müasir elmi-fantastik əsərlər diqqət mərkəzinə yalnız elmi qoymur, həm də sosial fantastikanı əhatə edir. Elmi problemlər həm də ictimai-əxlaqi problemlərlə yanaşı verilir. Təsadüfi deyildir ki, elmi-fantastika janrında yazılmış ədəbiyyat həm də “intellektual ədəbiyyat” adlanır.

Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı XX əsrin ortalarında təşəkkül tapmağa başlamışdır. Heç bir ədəbi ənənəyə, bünövrəyə əsaslanmadığı üçün bu janrda yazmaq da çətin və eyni zamanda çox məsuliyyətli bir addım olmuşdur. Lakin bu çətinliklər gənc Emin Mahmudovu çəkindirməmişdir. O, dünya və rus ədəbiyyatında elmi-fantastika üslubunda yazılmış bir çox məşhur əsərləri oxumuş, öyrənmişdir. Elmin qabaqcıl nailiyyətlərini də mənimşəyən Emin Mahmudov artıq müəyyən hazırlığa malik olaraq yaradıcılığa başlamışdır.

Azərbaycan ədəbiyyatında elmi-fantastika janrında üç görkəmli yazıçının adı xüsusi qeyd olunmalıdır. Bunlar N.Abdullayev, Ə.Xaspoldarov və E.Mahmudovdur.

1992-ci ildə Amerika Birləşmiş Ştatlarına mühacirət edən Emin Mahmudov ömrünün son illərini Amerika Birləşmiş Ştatlarında, Los-Anceles şəhərində yaşamış və 2009-cu ildə orada vəfat etmişdir.

Yaziçinin əsərləri ədəbi ictimaiyyətə təqdim -

olunduğu ilk vaxtlardan fikir təzəliyi, orijinallığı, mövzuları ilə diqqəti cəlb etmişdir. Bu hekayələrdə uydurma, yalançı fantaziya yoxdur, müəllif bu gün üçün xəyal olsa da, gələcəkdə həqiqətə çevriləcək 9 hadisələrdən yazar. O, elmin qüdrətini, kimya, fizika, astronomiya kimi bilavasitə texnika ilə bağlı elmlərin perspektivlərini göstərməyə çalışır.

Emin Mahmudovun əsərlərindəki fantaziya real həqiqətə bağlı olan, varlıqdan qida alan yaradıcı xəyaldır. Bu xəyal uydurma, passiv utopiya deyildir. Onun təsvir etdiyi insanlar əməli və düşüncəsi etibarilə canlı, real obrazlardır. Bu hekayələri oxuyarkən hiss olunur ki, müəllif qələmə aldığı mövzunu hərtərəfli öyrənmiş, məsələnin həm elmi mənasını, həm də bədii əhəmiyyətini düzgün izah etməyə nail olmuşdur. Emin Mahmudovun əsərləri bədii forma cəhətdən də yeni və diqqətəlayiq xüsusiyətlərə malikdir. O, həyatın özünü göstərməyə, həqiqəti deməyə çalışırdı. Bu əsərlərdə möhkəm süjet xətti, hadisələrin inkişafında məntiqi ardıcılıq hiss olunur. Yazıçının dili, təsvir vasitələri, obrazı təbii halında göstərmək bacarığı, təbiət hadisələrini canlı cizgilərlə vermək məharəti onun əsərlərini daha da oxunaqlı edir. Emin Mahmudov elmi-fantastika janrında çox məhsuldar yazıçı olmuşdur. Onun bir-birinin ardınca “Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Qeyb olmuş səsler”, “Dəmir necə ayaq açdı”, “Zülmət dənizi”, “Ulduzlar yolumuzu gözləyir”, “Qüdrətli pillə”, “Günün nəfəsi”, “Atlant qızı” kitabları nəşr olunmuşdur. Bu kitablardakı povest və hekayələr fantastik elmi təcrübələr haqqında yazılmış ən gözəl nümunələrdir. Bu görkəmli nasirimizin yaradıcılığının təbliğ olunması, əsərlərinin gələcəyimiz olan uşaqlara, gənclərə tanıdılmasına çox böyük ehtiyac vardır.

Elmi-fantastika janrında yazılmış əsərlər uşaqlarda və gənclərdə fantaziyanın genişlənməsinə, təxəyyülün inkişafına böyük təsir göstərir. Elmi-fantastik üslubda yazılmış əsərləri mütaliə edən uşaqlar fizika, astronomiya və s. elmlərə, texnikaya maraq göstərirlər. Məhz buna görə də Azərbaycanda elmi-fantastika janrında əsərlər

qələmə almış azsaylı yazıçılardan biri olan Emin Mahmudovun yaradıcılığının diqqətdə saxlanmasına, əsərlərinin yenidən, latin qrafikası ilə nəşr olunmasına ehtiyac vardır. Emin Mahmudov, Namiq Abdullayev və Əhməd Xaspaladov birgə Azərbaycan elmi-fantastika ədəbiyyatının sütunlarını təşkil edirlər. Hər üç yazıçı bu janrda çox maraqlı, bənzərsiz əsərlərin müəllifidirlər. Çox sevindirici haldır ki, Azərbaycanda bugün də fantastika janrında yazan yazıçılarımız var. Belə yazıçılarımızdan biri də Reyhan Yusifqızı-Şıxlinskayadır. Reyhan Yusifqızı 1995-ci ildən bədii yaradıcılıqla məşğuldur və onun ilk iri həcmli əsəri – “Yaşıl gözlü qız” elmi-fantastik povesti 2009-cu ildə Türkiyədə keçirilmiş uşaq kitabları yarışmasında laureat olub və Ankarada türk dilində çap edilib. Bu janrda yazan daha bir yazar sistemiş şəkildə bu işlə məşğul olan Vüsal Nurudur. Yazıçı bu janrda beş roman, müxtəlif hekayələr çap etdirmişdir. Nə yaxşı ki, ədəbiyyatımızda bu janr unudulmamışdır. Emin Mahmudov, Namiq Abdullayev kimi görkəmli yazıçılarımızın əsasını qoyduğu Azərbaycan elmi-fantastik ədəbiyyatında yeni və maraqlı əsərlər yaranıb və yaranmaqdə davam edir.

Onu da qeyd etməliyik ki, həqiqətən düşünürəcü və əyləndirici janr oxucunun bədii-intellectual səviyyəsini yüksəltməyə xidmət etməlidir. İlk növbədə fantastika janrında əsərlər yazan yazıçıların, gənc ədəbi qüvvələrin üzərinə mühüm vəzifələr düşür. Onlar bu janrin dirçəlməsi, yeni məzmun və formalarla zənginləşməsi üçün ciddi axtarışlar aparmalıdır.

Uşaqların mütaliə mədəniyyətinin yüksəldiyi müasir dövrdə onların bədii zövqünün formalaşması təbii olaraq uşaq ədəbiyyatına daha tələbkarlıqla yanaşlığı tələb edir. Çünkü, uşaqlar, yeniyetmələr oxuduğu əsərlərdən faydalananmalı və müstəqil nəticə çıxarmağa səy göstərməlidir. Uşaq və yeniyetmələr üçün çap edilən kitab və kitabçalar mütaliə marağının və həvəsinin genişlənməsinə, vərdişlərin tərbiyə olunmasına kömək etməlidir.

Uşaqların bədii zövqünün formalaşması və

onlardan durmadan artan bədii tələblərinə cavab verən sənət əsərləri yaratmaq məsələlərinin həlli bu vacib problemin düzgün və səmərəli yollarla istiqamətləndirilməsi işində ağırlıq başlıca olaraq yazıçılarımızın üzərinə düşür.

Təəssüflər olsun ki, 1970-1980-ci illərin uşaq ədəbiyyatında yeniliklərlə yanaşı, olduqca mühüm nöqsanlar da nəzərə çarpırdı. Belə ki, dünya uşaq ədəbiyyatında elmi-fantastik, elmi-texniki tərəqqinin inkişafına dair əsərlərin çoxluq təşkil etdiyi bir zamanda, bəzi yazarlar aktual olmayan məsələlərdən bəhs edən əsərlər yazırırdılar. Ədəbiyyatşunas Akif Əliyev haqlı olaraq yazır: "Aşkarlıq və demokratiya işığında deməliyik ki, uşaq ədəbiyyatının hazırkı vəziyyəti yaritmazdır. Onun yaradıcıları bu gündək ixtisaslaşmayıb. Bir gün elmi fantastikadan, dramaturgiyadan, sabah tarixi keçmişdən "əsər" yazır. Uşaq ədəbiyyatında layiqli yerini tutan roman, poema, pyes və s. olduqca azdır".

Uşaq nəsrinin bir nöqsanı da, əsərlərdə olduqca mürəkkəb həyat hadisələrinin geniş təsvirindən ibarət idi. Adı çəkilən dövrdə ədəbi mühitin birbaşa diqqət mərkəzində olan uşaq nəsrində bu tip mövzuların seçilməsi təbiidir ki, kiçik yaşılı oxucular üçün böyük problemə çevrilir və onları maraqlan salırırdı. Bu nöqsan əsasən qocaman yazarların yaradıcılığında nəzərə çarpırdı. "Zamanın ulduzları", "Samovar tüstülənir" (Ə.Vəliyev), "Sılah qardaşları" (M.Cəlal), "Kaman" (X.Hasilova), "Kəkilli xoruz" (H.Hüseynov), "Qırmızı respublika" (E.Ağayev), "Evimiz, doğma evimiz" (Çingiz Sultanov) kimi əsərlər bu qəbildəndir. Görkəmlili yazarımız Ələviyyə Babayeva bu məsələni ön plana çəkib qeyd edirdi: "Uşağa kiçik yaşılarından mürəkkəb həyat hadisələrindən, hətta məhəbbətdən, sevgidən də danışmaq olarmı? Əlbəttə, ancaq bu məsələlərdə ölçünü bilmək, uşaq təbiətinin və bədii ədəbiyyatın imkanlarını nəzərə almaq zəruriidir. Burada yüksək romantika olmalıdır, yazıçı yeniyetmənin əlindən tutub onu müqəddəs hissələr aləminə aparanda bu uşağı daxilən zənginləşdirməli, düşünməyə sövq etməlidir".

Azərbaycan Yazıçılar İttifaqının uşaq ədə-

biyyatına həsr edilmiş 1966-cı il noyabr plenu-mundakı çıxışında yaziçi E.Mahmudov elmi-fantastik əsərlərin əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, elmi-fantastik əsərləri oxuyan gənclər bir neçə elm barədə məlumat əldə edirlər. O, rus ədəbiyyatında bu janrin geniş yayıldığıni qeyd etməklə yanaşı, Azərbaycan ədəbiyyatında zəif yer tutduğunu təəssüflə xatırlamış, milli uşaq ədəbiyyatında A.Qaydarın "Timur və onun komandası", N.Nosovun "Vitya Maleyev məktəbdə və evdə" kimi uşaq elmi-fantastik əsərlərə böyük ehtiyac yarandığını söyləmişdir. Hətta, görkəmli yaziçimiz M.İbrahimov qeyd edirdi ki, "...arzumuz budur ki, onlar daha cəsarətlə yazsınlar, ilham pərisini geniş üfüqlərə qanadlandırmağa, müasir dünyamızdakı elmi-fantastik əsərlər yazan görkəmli yazıçılarla yarışmaq həvəsindən çəkinməsinlər. Axı yaxşı bir məsəl var: General olmağa çalışmayan əsgər – yaxşı əsgər deyil!".

Bu janrda yazarlardan biri də İbrahim Hüseynov idi. O, az da olsa elmi-fantastik janra müraciət edərək E.Mahmudov və N.Abdullayev kimi qalaktikalararası münasibətlərdən, müasir robotlardan, raketlərdən yazırırdı. Ən məşhur əsəri "Aqvananın məhəbbəti"dir.

1985-1995-ci illərdə "Dünya Uşaq Ədəbiyatı kitabxanası" seriyasından başqa, 1988-1999-cu illərdən etibarən "SSRİ xalqları uşaq ədəbiyatı antologiyası", "Dünya fantastika və macəra ədəbiyyatı", "Dünya xalqlarının mifləri və nağılları", "Sənin kitab rəfin", "Heyrət, ey büt!" və s. seriyalarının nəşrinə başlanılmışdır. Bu seriyalarda kitabların çapını "Gənclik" nəşriyyatı həyata keçirməyə başlamışdır.

Eyni zamanda uşaqlar və yeniyetmələr üçün ədəbiyyatın müəyyən hissəsini elmi-fantastika janrında çap edilən əsərlər təşkil edir. Öyrəndiyimiz illərdə Azərbaycanda fantastika sahəsində əsərlər yazan bir sıra yazıçıların E.Mahmudov, N.Abdullayev, İ.Hüseynov, T.Məmmədov, S.Elcanlı, Ə.Misiroğlu, M.Hüseynzadə, Z.Quliyev, Ə.Xaspoladov və digərlərinin əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanır. Onlar bu janrda bir sıra hekayələr və povestlər yazmış, 1970-1980-ci

illerdə çapdan buraxmışlar.

Müstəqillik dövr ədəbiyyatında ilk dəfə olaraq bu janrı sistemli olaraq Vüsəl Nuru başlamışdır və davam etdirir. Yazıçı bu janrda 5 roman, müxtəlif hekayələr yazıb çap etdirmişdir. Maraqlıdır ki, qotik və qorxu (ujas, horror) janrını sovet dövründən günümüzə qədər ilk dəfə Vüsəl Nuru yazmışdır. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalıtlar Birliyinin üzvüdür. Yerli mətbuatda müntəzəm olaraq köşə yazıları, şeirləri və hekayələri ilə çıxış edir. Hazırda AYB-nin orqanı olan «Ulduz» ədəbi-bədii jurnalında nəşr, poeziya şöbələrinin redaktoru əzifəsində çalışır.

2006-ci ildən əsasən «525-ci qəzet», «Kaspı», «Kredo» qəzetləri ilə əməkdaşlıq edib. Məqalələri, müsahibələri, esseləri, şeir və hekayələri dövri mətbuatda işiq üzü görüb.

2008-ci ildə «Turan» ədəbi birliyini yaradıb. Birlik kitabxanalarda, muzeylərdə yazıçılara oxucuların görüşlərini, yubileylərini, kitab təqdimatlarını təşkil edib, eləcə də çağdaş Azərbaycan ədəbiyyatı ilə türk ədəbiyyatı arasında əlaqələr qurmağa çalışıb. “Yağış damasıyam”, “Eybəcərlər adası”, “999” “Prezidentin qızı” «Doran-dağ» kitablarının müəllifidir. Yağış damasıyam (şeirlər, hekayələr). Bakı: 2007; Eybəcərlər adası (roman). Bakı: Qanun nəşriyyatı, 2011, 400 səh.; 999 (roman). Bakı: Araz, 2012.; «Prezidentin qızı» (ronman) Bakı: 2014.; Dorantağ. (roman). Bakı, 2015.

Onu da qeyd etməliyik ki, “elmi-fantastika” anlayışının özü çox vaxt dumanlı şəkildə qaralanır. Elmi həqiqət fantastikanı öz ardinca aparmır. Bəzən fantastlara elə gəlir ki, uydurma fərziyyələrin hamısı fantastik əsərlərin materialı ola bilər. Əgər fantast yazıçı bu fərziyyələri mənimsəyir, necə deyərlər, özünükünləşdirmirsə, bədii və elmi həqiqəti yaradıcı fantaziyasında həll etmirsə layiqli əsər yarada bilməz.

Onu da qeyd etməliyik ki, həqiqətən düşünürəcə və əyləndirici janr oxucunun bədii-intellectual səviyyəsini yüksəltməyə xidmət etməlidir. İlk növbədə fantastika janrında əsərlər yazan

yazıcıların, gənc ədəbi qüvvələrin üzərinə mühüm vəzifələr düşür. Onlar bu janrin dirçəlməsi, yeni məzmun və formalarla zənginləşməsi üçün ciddi axtarışlar aparmalıdır.

“20 000 lye su altında” (fr. Vingt mille lieues sous les mers) – Fransız yazıçı Jül Vernin 1870-ci ildə tamamladığı macəra romanı. Roman ilk dəfə Alfons de Neuville və Eduard Riou tərəfidən nəşr edilmişdir. Əsərdə hadisələr Kapitan Nemo onun sualtı gəmisi Nautilus və alim Piyer Aronaksın ətrafında cərəyan edir.

Əsər yazılılığı dövrdə müasir sualtı gəmilər mövcud deyildi. Əsərin başlangıç mövzusu narval adlı əcinə haqqındadır. Narval müxtəlif ölkələrə aid olan gəmilər tərəfindən qeydə alınmışdır. Əcinənin gəmilərə hücum etməsindən sonra, Amerika höküməti Narvalın tutulması üçün işçi qrupu hazırlanır. İşçi qrupuna alımlar, dənizçilər və hərbiçilər qoşulur. Piyer Aronaks məşhur alim kimi işçi qrupuna dəvət olunur. Alimin işçi qrupuna gəlməsi, burada yeni bir canlanma yaradır. O burada, su altında gördükleri qarşılarında çox məəttəl qalır. Buradakı fikirlər o dövrdə yazıcının necə fantastik fikirlər irəli sürdüyüün sübutudur. Burada professorun nökəri, əslində isə ən yaxın dostu Konsel çox müsbət bir sürətdir. Çünkü o dostluqda sədaqət haqqında fikirləşməyə kömək edir. Burada çəngəlçi Ned Lend surəti də vardır ki, o bir qədər qəribə xüsusiyyəti ilə diqqəti cəlb edir. O, acgözlükdən hətta ac qalsa, insan əti yeməyə belə razı olar, özü də məmnuniyyətlə. Burada kapitan Nemo öz bilikləri ilə çox seçilir. Hətta o, elə işlər görmüşdə ki, professor onların qarşısında məəttəl qalır. Əsərin bir hissəsində Ned Lendin matroslarından biri ölümçül yaranır. Və o, matrosa baxmaq üçün professordan kömək istəyir. Professor bunu məmnuniyyətlə qəbul edir. Bunu qəbul etməkdə onun iki məqsədi var idi:

1. Xəstəni xilas etmək

2. Ən mühümü isə «Nautilus»da baş verən o sirlə hadisəni öyrənmək.

O bunların heç birində uğurlu ola bilmədi. Xəstə ölümçül yaranmışdı. O professorun vəd

etdiyi kimi 2 saat ərzində öldü. Kapitan Nemo onu su altında özünün xüsusi qəbirstanlığına basdırıldı. Həmçinin, bu əsərdə elmlərin çoxu ilə qarşılaşmaq mümkündür. Məsələn, riyaziyyat, coğrafiya, biologianın müxtəlif şöbələri, kimya, fizika kimi elmlərlə çox əlaqəli bir əsərdir. Burada professor öz yaşını anlatmaq üçün özünün də dediyi kimi «çox çətin yolla» izah etdi, riyazi yolla. Konsel isə öz bioloji elmləri ilə həddindən artıq seçilirdi. O, qarşısındakı bütün bitkiləri qruplaşdırıldı. Burada «Nautilus»un keçdiyi yerlər haqqda çox maraqlı faktlar da verilirdi. Gəminin içərisində onun harda olduğunu müəyyən etmək üçün xüsusi koordinat göstəricisi də var idi. Həmçinin burada Kapitan o qədər cihaz toplamışdı ki, bu cihazların yarısını professor tanımadı. Burada diqqəti cəlb edən Nemonun soyuqqanlığı olmuşdur. Gəmi Torres boğazında keçən zaman qumda oturmuşdu. Və bundan xilas olmaq üçün 4 gün müddətində gözləməli idilər. Bu müddətdə Ned Lend, Konsel və professor Nemonan icazə alaraq quruya getmişdilər. Onların ağlından ən çoxda Ned Lendin ağlından gəmiyə qayıtmamaq keçirdi ki, birdən ətrafi vəhşilərin bürüməsi ilə onlar məcbur tələsik gəmiyə qayıtdılar. Kapitan Nemo hətta, gəminin ətrafini vəhşilər, «insan əti yeyənlər» baslıqda belə professorun təlaşına fikir vermədən çox sakit şəkildə işini, müşahidələrini davam etdirirdi. Gəminin qapıları açıldıqda isə vəhşilər içəri girməyə cəhd göstərirdilər. Lakin burada “Kapitan Nemonun ildirim” işə düşdü. Onlar qapıya yaxınlaşdıqda ildirimla arxaya sıçrayırdılar. Hətta Ned Lend də bu tələyə düşdü. Və ildirima tutuldu. Professoru və oxucunu maraqlandıran ən mühüm sual isə hələ cavabsız idi.

İngilis yazıçısı və alimi Herbert Uells (“Zaman maşını” (Altun kitab, 112 səhifə, rəssami Elçin Cabbarov)) uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdi. 1895-ci ildə işiq üzü görmüş “Zaman maşını” romanında gələcəyə səyahətdən danışılır. Əsərin qəhrəmanı zaman maşınıyla 802701-ci ilə

gedib çıxır. Məqsədi bəşəriyyətin çicəklənməsini görməkdə, amma... gördükleri onu dəhşətə gətirir. Çünkü insanlar dəyişib insanlıqdan çıxıblar.

“Zaman maşını” əsərində dahi Herbert Uells zamanın dördüncü ölçü olması ilə bağlı fikir irəli sürmüş və bu, 1915-ci ildə Eynsteynin nisbilik nəzəriyyəsində öz təsdiqini tapmışdır. Çin əslli Amerika yazıçısı Ted Çanın «Sənin həyat tarixçən» təqdim ediləcək. Hərəkatdan Parafraz-a verilən məlumatə görə, “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın tərcüməçisi və ön sözün müəllifi şair-tərcüməçi Səbuhi Şahmursoy, redaktoru yazıçı Cavid Qədirdir.

S.Şahmursoyun sözlərinə görə, elmi-fantastik janrda yazılın “Sənin həyat tarixçən” povesti 1998-ci ildə işiq üzü görüb. 1999-2003-cü illərdə 5 müxtəlif ədəbiyyat mükafatına layiq görülüb: “Əsər yadplanetli məxluqların dilini öyrənməyə çalışan və bu prosesdə düşüncə tərzinin dəyişdiyini müşahidə edən linqvist qadından bəhs edir.

İnsanların istifadə etdiyi xətti yazı sistemi dairəvi yazı sistemi – loqogramma ilə müqayisə edilərək bunun düşüncə tərzinə necə təsir etdiyi açıqlanır.

Kitabda “Sıfıra bölünmə” adlı novella da yer alıb. Burada isə riyaziyyatın ümumi prinsipləri elə bu elmin qanunları ilə şübhə altına alınır”.

Povest əsasında “Arrival” (“GəlİŞ”) filmi çəkilib. Kirkus” sorğu mərkəzinin araşdırıcı-redaktorları cari ilin növbəti siyahısını təqdim ediblər. Əvvəlki siyahıda ilin ən yaxşı triller romanlarını siyahılayan komanda bu dəfə isə fantastik janrin cari ildə nəşr olunmuş ən uğurlu nümunələrini bir araya gətiriblər. Yeni il tətili günlərində qiraət siyahısına mütləq bu əsərlərdən birini daxil etmənizi məsləhət görən heyət xüsusişlə bu janrda çox uğurlu nümunələrin olduğunu vurgulayırlar. Belə ki, keyfiyyətli nümunələr çox olduğundan aralarından seçim etmək işi çətinləşdirib. Siyahının tam versiyası ilə «kirkusreview»-da tanış ola bilərsiniz. Siyahıda yer almış ilk onluğu cədvəldə təqdim edirik.

Nº	Müəllif	Əsərin adı	Əsərin adı (tərcüməsi)
1	Ceff Vander Mer	“Borne”	“Doğulmuş”
2	N.K.Cemisin	“The stone sky”	“Göy daşı”
3	Elizabet Beyer	“The stone in the skull”	“Kəllədəki daş”
4	Çarli Fleçer	“The remnant”	“Qalıq”
5	L.E.Modesit	“Stories from the world”	“Dünyadan hekayələr”
6	Kameron Hayli	“The stars are legion”	“Ulduzlar legionu”
7	Daniel Prays	“The song of the orphans”	“Kimsəsizlər nəgməsi”
8	Annali Neultz	“Autonomous”	“Avtonomiya”
9	V.E.Sçvab	“A conjuring of light”	“Lənətlənmiş işıq”
10	Daniel Uilson	“Clockwork dynasty”	“Saatsaz xanədanı”

Apardığımız tədqiqatlar nəticəsində məlum oldu ki, bu gün Azərbaycanda fantastik janr demək olar ki, yenidən dirçəlməyə başlamış, yeni-yeni əsərlər yaranır və yaranmaqdadır. Belə ki, müasir dövrdə fantastik janrda yazan gənc Azərbaycan yazıçılarından biri də Famil Öməroğlunun adını qeyd etmək istəyirəm. Onun 2018-ci ildə 224 səhifə həcmində “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Kelle adası” adlı əsəri xüsusilə diqqəti cəlb edir. “Kelle adası” romanının əsas qəhrəmanı Aleksdir. Varlı bir ailədə doğulan Aleks babasının ona anlatdığı hekayələrin təsiri altında böyükür. Babasının ölümündən sonra maraq hissi ona rahatlıq vermir. “Dumanlı təpə”yə qalxıb orada baş verən hadisələri öyrənməyə çalışır.

Marağına əsir düşən Aleksin həyatı da həmin təpədə dəyişmiş olur. Sirli bir hadisəylə evə qa-

yıldızdan sonra uzun illər dumanlı təpədə yaşadıqları haqqında heç nə xatırlamayan Aleks yer üzünün var oluşunda, insanların taleyinin orada baş verən hadisələrlə bağlı olub-olmadığını, insanları hər hansı bir gözə görünməz qüvvənin idarə etməsinə maraq hissi onu sonda yenə “Dumanlı təpə”yə qalxmağa vadar edir.

Famil Öməroğlu yaradıcılığından söhbət açarkən qeyd etmək istəyirəm ki, həm də o rəssamdır. Kitablarında gedən süjet xəttinə uyğun olaraq çəkilmiş rəsmlərin müəllifi elə özü, Famil Öməroğludur.

Nəticə olaraq qeyd etmək istəyirəm ki, müasir dövrdə Azərbaycan fantastik uşaq ədəbiyyatı sahəsində zəif də olsa bir canlanma müşahidə olunmaqdadır. Apardığımız tədqiqatlar nəticəsində məlum olur ki, ölkəmizdə meydana çıxan yeni-yeni gənc yazarlar fantastik ədəbiyyatın inkişaf etdirilməsində müəyyən işlər görülür.

## ƏDƏBİYYAT

- 1.Babayeva Ə. Yaradıcılıqda güzəştə yer yoxdur. - «Azərbaycan» jurnalı №5, 1976. – səh. 205
- 2.Əliyev A. Ədəbiyyat və həqiqət. – Bakı: «Maarif», 1990. – səh. 136
- 3.Eminov A. Vacib janra soyuq münasibət (fantastika) // “Bakı”, 1988, 23 noy.
- 4.İbrahimov M. Həqiqətin və gözəlliyyin qanunları ilə. “Azərbaycan” jurnalı №7, 1971, səh 3
- 5.Məmmədov X. “Ümumi işimiz”. – “Ədəbiyyat və incəsənət” qəzeti, 9 may 1969
- 6.M.Cəfər.Həmişə bizimlə. – Bakı, 1980. – səh. 119
- 7.Поль Зюмтор. Опыт построения средневековой поэтики. СПб., 2002, с. 143.
- 8.Елеазар Мелетинский, Введение в историческую поэтику эпоса и романа, М., 1986, с. 196.

9.Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli nümayəndəsi: Yazıçı, publisist, tərcüməçi Emin Mahmudovun anadan olmasının 91 illiyi ilə əlaqədar uşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait / tərt. ed. T.Hacıyeva; red. və bur. məs. Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası. - Bakı. - 2016. - 19 s.

- 10.Mahmudov, E. Kainat gəmisi: elmi-fantastik povest. - B.: Uşaqgəncləşir, 1957. - 189 s.
- 11.Mahmudov, E. Ulduzlar yolumuzu gözləyir: elmikütləvi hekayələr. - B.: Gənclik, 1975. - 93 s.
- 12.Mahmudov, E. Atlant qızı: Povest və hekayələr. - B.:Gənclik, 1987. - 230 s.
13. <http://senet.az/magik-realizm-yoxsa-%C9%99fsunlu-gerc%C9%99klik/>
14. [https://az.wikipedia.org/wiki/Magik\\_realizm](https://az.wikipedia.org/wiki/Magik_realizm)
15. <http://www.gumilev-center.az/haqverdiyev-magik-realizmin-banisi-kimi/>
16. [https://az.wikipedia.org/wiki/20\\_000\\_lye\\_su\\_alt%C4%B1nda](https://az.wikipedia.org/wiki/20_000_lye_su_alt%C4%B1nda)
17. [https://az.wikipedia.org/wiki/V%C3%BCsal\\_Nuru](https://az.wikipedia.org/wiki/V%C3%BCsal_Nuru)

**Лейла Абасова**

**ИСТОРИЯ СОЗДАНИЯ КНИГ В ЖАНРЕ ФАНТАСТИКИ И ПРОБЛЕМ ИХ**

**ПУБЛИКАЦИИ**

**РЕЗЮМЕ**

Статья посвящена истории создания произведений в жанре фантастики, особенно были вовлечены в исследование известные писатели Азербайджана в этой области. Оказывается, фантастическая литература, которая занимает первое место по продажам в мире, является одним из наименее любимых и опубликованных жанров в нашей стране. Очень мало писателей, которые творят в этом жанре.

В статье рассматриваются значение вышеупомянутого жанра, его положение в детской литературе, авторы и произведения. В статье самые популярные, известные писатели в этой области были исследованы и их работы были проанализированы.

**Leyla Abasova**

**THE HISTORY OF THE CREATION OF FICTIONAL BOOKS AND THEIR PUBLICATION PROBLEMS**

**SUMMARY**

The article is devoted to the history of the creation of works in the genre of speculative fiction, especially well-known writers of Azerbaijan in this field were involved in the study. It turns out that the fantastic literature, which ranks first in sales in the world, is one of the least favorite and published genres in our country. There are very few writers who create in this genre.

The article deals with the importance of the mentioned genre, its position in child literature, authors and works. In the article, the most popular, well-known writers in this field were investigated and their works were analyzed.

Rəyçilər: prof.B.V.Allahverdiyev; fil.ü.fəl.dok.R.Məmmədov